

Azərbaycan Respublikasında dövlət dili haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sual 1. "Azərbaycan Respublikasında dövlət dili haqqında" ARQ-ə görə hansı fikir yalnışdır?

- a) Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır.
- b) Azərbaycan dövləti Azərbaycan dilinin tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır.
- c) Azərbaycan Respublikası Dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.
- d) "Azərbaycan Respublikasında dövlət dili haqqında" ARQ-u Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Sual 2. Azərbaycan Respublikası Konstitusiyasının hansı hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir?

- a) 50-ci maddəsinin I hissəsinə
- b) 35-ci maddəsinin I hissəsinə
- c) 57-ci maddəsinin II hissəsinə
- d) 21-ci maddəsinin I hissəsinə

Sual 3. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının?

- a) hüququdur.
- b) borcudur.
- c) vəzifəsidir.
- d) azadlığıdır.

Sual 4. Dövlət dilinin işlənməsini, qorunmasını və inkişafını hansı subyekt təmin edir?

- a) Azərbaycan xalqı

- b) Azərbaycan dövləti
- c) Azərbaycan Respublikası
- d) Azərbaycan Respublikası vətəndaşları

Sual 5. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla (və ya onların nümayəndəlikləri ilə) və xarici dövlətlərin diplomatik nümayəndəlikləri ilə yazışmalar hansı dildə aparıla bilər? (Tam və dolğun cavabı müəyyən edin)

- a) Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq xarici dildə Azərbaycan dilinə tərcümə olunmaq şərtilə
- b) Azərbaycan Respublikasının dövlət dilində
- c) müvafiq xarici dildə Azərbaycan dilinə tərcümə olunmaq şərtilə
- d) Qanunvericiliklə belə bir hal müəyyən olunmayıb.

Sual 6. Aşağıdakılardan hansı dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin vəzifəsi kimi müəyyən olunmayıb?

- a) dövlət dilinin tətbiqi işinə, bu dilin işlənməsi və qorunması ilə bağlı qanunvericiliyin müddəalarına riayət olunmasının təmin edilməsi
- b) dövlət dilinin inkişaf proqramının hazırlanması və dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsinin təmin edilməsi
- c) dövlət dilinin saflığının qorunması, dilçilik elminin nəzəriyyəsi və praktikasının inkişafı üçün müvafiq şəraitin yaradılması və tədbirlərin həyata keçirilməsi
- d) xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan dilində təhsil almalarına, bu dildən sərbəst istifadə etmələrinə köməklik göstərilməsi

Sual 7. Hansı rəsmi mərasim və tədbirlər Azərbaycan Respublikasının dövlət dilində aparılmaya bilər?

- a) Azərbaycan Respublikasının dövlət hakimiyyəti keçirdiyi bütün

- b) yerli özünüidarəetmə orqanlarının keçirdiyi bütün
- c) dövlət qurumlarının keçirdiyi bütün keçirdiyi bütün
- d) Azərbaycan Respublikasının təşkil etdiyi beynəlxalq səviyyəli

Sual 8. Hansı rəsmi mərasim və tədbirlər Azərbaycan Respublikasının dövlət dilində aparılır?

- a) Azərbaycan Respublikasının təşkil etdiyi beynəlxalq səviyyəli rəsmi mərasimlər
- b) Azərbaycan Respublikasının təşkil etdiyi beynəlxalq səviyyəli rəsmi tədbirlər
- c) Müvafiq icra hakimiyyəti orqanları tərəfindən digər ölkələrdə keçirilən hər hansı rəsmi mərasim və tədbir
- d) yerli özünüidarəetmə orqanlarının keçirdiyi bütün

Sual 9. "Azərbaycan Respublikasında dövlət dili haqqında" ARQ-ə görə aşağıdakı fikirlərdən hansı yalnızdır?

- a) Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır.
- b) Azərbaycan Respublikasında başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
- c) Başqa dillərdə fəaliyyət göstərən təhsil müəssisələrdə dövlət dilinin tədrisi məcburi deyil.
- d) Azərbaycan Respublikasında ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir.

Sual 10. "Dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi" maddəsi ilə bağlı aşağıdakı hansı müddə doğrudur? (Tam və düzgün cavabı seçin)

- a) Mülkiyyət formasından asılı olaraq, Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən, dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səliss danışıq qabiliyyətinə malik olmalıdırlar.
- b) Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən, dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının işçiləri dövlət dilini mükəmməl bilməli və səliss danışıq qabiliyyətinə malik olmalıdırlar.

c) Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən, dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis danışmaq qabiliyyətinə malik olmalıdırlar.

d) Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən, bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis danışmaq qabiliyyətinə malik olmalıdırlar.

Sual 11. "Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi" ilə bağlı hansı fikir yalnışdır?

a) Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir.

b) Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər.

c) Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarada, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər.

d) Digər dillərin tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahəyə bərabər olmalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.

Sual 12. "Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi" ilə bağlı hansı fikir yalnışdır?

a) Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər.

b) Xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən kiçik olmalı və reklamın yerləşdiyi ümumi sahənin yarısından çox olmamalıdır.

c) Mətnə digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alındığı formada göstərilməlidir.

d) Azərbaycan Respublikasının ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir.

Sual 13. "Azərbaycan Respublikasında dövlət dili haqqında" ARQ-ə görə hansı fikir yalnışdır?

a) Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etikətlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır.

b) Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.

c) "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünü təşkil edən inzibati ərazi vahidlərinin – şəhər, rayon, inzibati ərazi dairəsi, qəsəbə və kəndlərin adları dövlət dilində yazılmalı və onların dövlət dilinin normalarına uyğun olaraq yazılışı müvafiq qurum tərəfindən müəyyənləşdirilir.

d) İnzibati ərazi vahidlərinin adları yalnız dövlət dilində yazılır.

Sual 14. "Azərbaycan Respublikasında dövlət dili haqqında" ARQ-ə görə Azərbaycan coğrafi adlarının xarici dillərdə verilməsi aşağıdakılardan hansılara uyğun olaraq müəyyən edilir?

1. Azərbaycan dilində səslənməsinə

2. Coğrafi adların beynəlxalq yazılış qaydalarına uyğun olaraq

3. Müvafiq xarici dildə səslənməsinə

4. Coğrafi adların dövlət dilinin normalarınının yazılış qaydalarına uyğun olaraq

a) 1 və 2

b) 1 və 3

c) 2 və 3

d) yalnız 4

Sual 15. "Azərbaycan Respublikasında dövlət dili haqqında" ARQ-ə görə hansı hallarda Azərbaycan Respublikasının beynəlxalq yazışmaları dövlət dili ilə yanaşı, müvafiq xarici dillərdən birində də aparıla bilər? (dəqiq cavabı müəyyən edin)

a) zəruri hallarda

b) Aparıla bilməz.

c) əvvəlcədən müəyyən olunan hallarda

d) bütün hallarda

Sual 16. "Azərbaycan Respublikasında dövlət dili haqqında" ARQ-də hansı subyektlərin Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarına əməl etməli olduğu müəyyən olunmayıb?

- a) hüquqi şəxslər
- b) vəzifəli şəxslər
- c) fiziki şəxslər
- d) xarici hüquqi şəxslər

Sual 17. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti hansı müddətdə yazı dili normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin edir?

- a) ildə bir dəfədən az olmayaraq
- b) 3 ildə bir dəfədən az olmayaraq
- c) 5 ildə bir dəfədən az olmayaraq
- d) 7 ildə bir dəfədən az olmayaraq

Sual 18. Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normaları hansı orqan tərəfindən təsdiq edilir? (Tam və dolğun cavabı müəyyən edin)

- a) Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti
- b) Azərbaycan Respublikasının Nazirlər Kabineti
- c) Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası
- d) Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

Sual 19. "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" ARQ-u nə vaxt qəbul olunub?

- a) 25 dekabr 1991-ci il
- b) 18 noyabr 1991-ci il
- c) 18 oktyabr 1991-ci il
- d) 02 fevral 1992-ci il

Sual 20. "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü hər il hansı tarixdə keçirilir?

- a) 1 Avqust
- b) 9 Avqust
- c) 7 iyul
- d) 19 iyul

Sual 21. "Azərbaycan Respublikasında dövlət dili haqqında" ARQ-ə əsasən Azərbaycan yazı mədəniyyətinin tarixində mühüm rol oynamış ərəb və kiril əlifbalarından istifadə edilə bilərmi?

- a) İstifadə edilə bilməz.
- b) Xüsusi hallarda (lüğətlərdə, elmi nəşrlərdə ədəbiyyat göstəricisi və s.) istifadə edilə bilər.
- c) Yalnız lüğətlərdə istifadə oluna bilər.
- d) Kiril əlifbasından xüsusi hallarda istifadə mümkündür, ərəb əlifbasından isə istifadə edilə bilməz.

Sual 22. "Azərbaycan Respublikasında dövlət dili haqqında" ARQ-ə əsasən aşağıdakı sənədlərdən hansı dövlət dili ilə yanaşı xarici dildə də tərtib edilə bilər?

- a) şəxsiyyət vəsiqəsi

b) təhsil haqqında sənəd

c) hərbi bilet

d) əmək kitabçası

Sual 23. "Azərbaycan Respublikasında dövlət dili haqqında" ARQ-ə əsasən "Azərbaycan Respublikasının dövlət dili Konstitusiyanın neçənci bölməsində və hansı fəslində təsbit olunmuşdur?

a) I bölmə və xalq hakimiyyəti

b) I bölmə və dövlətin əsasları

c) II bölmə və vətəndaşların əsas vəzifələri

d) II bölmə və dövlətin əsasları

Sual 24. "Azərbaycan Respublikasında dövlət dili haqqında" ARQ-u nə vaxt qəbul olunub?

a) 22 dekabr 1992-ci il

b) 30 sentyabr 2002-ci il

c) 09 avqust 2001-ci il

d) 25 dekabr 1991-ci il

Sual 25. "Azərbaycan Respublikasında dövlət dili haqqında" ARQ-u qüvvəyə mindiyi gündən hansı Qanun qüvvədən düşmüş hesab edilir?

a) "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının 12 dekabr 1992-ci il tarixli

b) "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının 22 noyabr 1993-ci il tarixli

c) "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının 22 dekabr 1992-ci il tarixli

d) "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının 02 dekabr 1995-ci il tarixli

Sual 26. 1926-cı ildən 1939-cu ilə qədər Azərbaycan Respublikasında hansı əlifbadan istifadə olunub?

a) latın

b) kiril

c) ərəb

d) rus

"Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu							
1.B	5.A	9.C	13.D	17.C	21.B	25.C	
2.D	6.D	10.C	14.A	18.A	22.B	26.A	
3.B	7.D	11.D	15.A	19.A	23.B		
4.C	8.D	12.B	16.D	20.A	24.B		